

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər qurur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən igid hərbçilərimizə arxa cəbhədə çalışan mülki şəxslər bütün qüvvəsi ilə dayaq olmuş, xalqımız ezm və iradə, bir yumruq kimi birlik və həmçəlik nümayiş etdirərək, düşmənə sarsıcı zərbələr endirmişdir. Bunun nəticəsi olaraq, Azərbaycan Ordusunun eks-hücumları qarşısında aciz qalan Ermənistən 30 illik işgalçılıq siyasetinə son qoyulmuşdur.

Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaranaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işgaldən qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qanı-canı bahasına azad edilib. Onların xatirəsi həmişə ehtiramla yad edilir.

Möhtərem Prezidentimizin sərəncamında qeyd olunduğu kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmiş, Azərbaycan Bayrağını işgaldən azad edilən torpaqlarımızda dalgalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

Ermənistən Azərbaycana qarşı işgalçılıq siyasetinin 200 ildən çox tarixi var. Zaman-zaman azərbaycanlılara qarşı soyqırımı tərəfən ermənilər ərazilərimizdə məskunlaşdırılmışları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri əle keçirməyə çalışmış, yaşayış məntəqələrinə soydaşlarımızi sıxışdırılmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdə sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddasına erməni

silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ile həkk olunub. Həmin illərdə İrvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı dəhşətli soyqırımına məruz qalmış,

on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. SSRİ-nin süqutundan sonra da Ermənistən işgalçılıq siyasetini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmüş, temas xətti boyunca yaşıyan dinc əhalimizə

hakimiyətə qayıtdıqdan sonra, onun siyasetinin əsas qayəsini dövlət quruculuğu, iqtisadi rifah və işgal olunmuş torpaqlarımızın azad olunması təşkil etmişdir. Məhz onun titanik zəhməti sayesində 44 günlük Zəfər savaşının iqtisadi, elmi- intellektual və beynəlxalq hüquqi əsasları formalasmışdır.

güclü ordu yaradılmışdır və bu process davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşida duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır".

Dövlət başçımız Ermənistən

ilin iyul ayında Tovuz hadisələri zamanı Ermənistənə ağır zərbələr vuran rəşadətli ordumuz bir daha nümayiş etdi ki, Azərbaycan bu işgal ilə barişmayacaq. Lakin Ermənistən bu döyüslərdən də nəticə çıxarmadı və cəbhəboyu təxribatları, mülki əhalini hədəfə almasını davam etdi.

2020-ci il sentyabrın 27-də Ermənistən tərəfindən növbəti genişməqiyyəslə hərbi təxribat töredildi və Azərbaycanın yaşayış məntəqələri, döyük mövqələri şiddətli artilleriya atəşinə tutuldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-húcuma keçmək əmri verdi. Qəhrəman hərbçilərimiz Ermənistən silahlı qüvvələrini darmadağın etdi və nüfuzlu beynəlxalq təşkilatları, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə hell etdi. Beləliklə, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüquq bərpə etdi.

Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpervərlik hissi ilə cəbhəyə yollanmış və döyüslərdə iştirak edərək fədakar xidmətlər göstərib, həmçinin ordumuzla həmçəlik nümayiş etdirərək, hərbçilərimizə, yarananlara, şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fondu və "YAŞAT" Fondu əmək haqlarından könülli vəsaitlər köçürüblər. Eyni zamanda, nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərmiş, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilmişlər. Həmçinin nazirliyin əməkdaşları tərəfindən hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmədi baş çəkilib və sovgatlar təqdim olunub.

Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirlik aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub. Onların əziz xatirəsi daim uca tutulur. Ədliyyə naziri Fikrət Məmmədov Vətən müharibəsində iştirak etmiş və şəhid olmuş şəxslərin ailə üzvləri ilə mütemədi görüşlər keçirir, onların problemləri ilə maraqlanır və qarşılaşdırırları çətinliklərin aradan qaldırılmasında köməyini əsirgəmir. Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə əlaqədar mütemədi tədbirlər görülür, şəhid ailələrinin və yaralı hərbçilərimizin hərtərəfli dövlət qayğısı ilə ehətə olunması üçün bütün imkanlardan istifadə edilir. Ötən il Ədliyyə Nazirliyində və struktur qurumlarda anim tədbirləri keçirilmiş, nazirliyin rəhbərliyi və kollektivi tərəfindən II Fəxri xiyabanda Vətən müharibəsi qəhrəmanlarının, o cümlədən şəhid ədliyyə işçisi Ruhin Xəlilovun məzarı ziyrət olunaraq əkilişlə qoyulmuş, əziz xatirəsi ehtiramla anılmışdır.

Ədliyyə işçiləri də digər hərbçilərimizi kimi, torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmələrindən böyük rüsrət hissi keçirirlər. Onlar və ailə üzvləri istər müharibə, əstəsə də sonrakı dövrə yüksək diqqət və qayğı ilə yanaşlığına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər. Biz ədliyyə işçiləri möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında səx birleşərək bundan sonra da Vətənimizin müdafiəsi və tərəqqisi namənə dövlətimizə və xalqımıza layiqince xidmət etməyi özümüzün vəzifə və vətəndaşlıq borcu sayılırlı.

**Mehdi ABDULLAYEV, Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəis müavini**

# Vətən müharibəsi şanlı tariximizdir

**Artıq ikinci ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən, təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmiş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Xalqımız həmişə olduğu kimi, həmin gün də Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qururla yad edir.**

yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərə yaşayış məntəqəsi dağıdılib yerlə -yeksan edilmişdir.

Azərbaycanlıların öz tarixi-ətnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistəndəki öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə dəha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistən monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistən" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdli azərbaycanlılar yaşayan kəndlərin, şəhərlərin dağılıması,

mütəmədi hückum etmiş, onları rahat yaşamasına imkan verməmişdir. Ermənistən silahlı qüvvəlerinin Azərbaycan torpaqlarını işgal etməsi soydaşlarımızı doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni ərisinə də ağır zərbə vurmışdır. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və mecburi köckün həyatı sürməyə mecbur olmuşdur. Ermənistən bu müddət ərzində işgal altında saxladığı Azərbaycan ərazilərini acınaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastruktur tamamilə məhv etmiş, yaşayış məntəqələrini viran qoymuş, ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vurmusdur. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi



Azərbaycan rehberliyi "si vis pacem para bellum" - "sühl istəyirsənə, mühərabəyə hazırlımlısan" prinsipini unutmayaraq ordu quruculuğu prosesine də daim önem vermişdir. Prezident İlham Əliyevin torpaqlarımızı işgaldən azad etmək üçün qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ordu quruculuğunun inkişaf etdirilməsi olmuşdur. 2003-cü ildə prezident seçilən cənab İlham Əliyev andığma mərasimində azad eddi ki, Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür: "Ölkəmizdə

işgal etdiyi Azərbaycan ərazilərinin azad ediləcəyini də qəti olaraq bəyan etmişdi: "Azərbaycanın torpaqları işgaldən azad olunmalıdır, bir milyon qaçqın və köckün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilmelidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işgal altında qalması ilə barişmaya caqdır. Hami bilməlidir ki, sühl tərəfdarı olmamızı baxmayaraq, müharibənin yenidən başlanmasına və bu məsələnin sühl yolu ilə həllini istəməyimə baxmayaraq, bizim sebrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir". Zaman bu sözlərin həqiqət olduğunu bize əyani şəkildə göstərmişdir.

Həmin vaxtdan başlayan islahatlar, ordu quruculuğundakı uğurlar 2016-ci ildə özünü bürüzə verdi. Həmin il Aprel döyüslərində Silahlı Qüvvələrimiz Ermənistən ordusuna güclü zərbə vurdu, Lələtəpə və bir sıra strateji yüksəkliliklər, ümumilikdə, 2 min hektardan çox ərazi düşməndən azad eddi. 2018-ci ilin mayında Naxçıvanda Günnüt əməliyyatı zamanı 11 min hektarlıq ərazi düşməndən azad olunub. 2020-ci